

S.M.MİRZÖYEVA

Bakı Slavyan Universiteti
(Bakı şəh., S.Rüstəm küç., 33)

AZƏRBAYCAN VƏ İNGİLİZ XALQ NAĞILLARININ ONOMASTİKONUNDA EKZEMPLİFİKLARIN İFADƏ POTENSİALI VƏ REALLAŞMA FORMALARI HAQQINDA

Açar sözlər: xalq nağılı, onomastika, antroponim, folklor, ekzemplifikant

Ключевые слова: народная сказка, ономастика, антропоним, фольклор, экземплификант

Key words: folk tale, onomastics, anthroponym, folklore, exemplificant

Azərbaycan və ingilis xalq nağıllarının onomastikonunda yer alan on çox sayılı onomasistik qrupun – antroponimlərin təhlilinə keçincə, diqqət yetirmək istədiyimiz məqamlardan biri hər iki mənşə qruplarında ümumiyyətlə, Dünya folklor ırısı üçün ortaç olan bir xüsusiyyətlər də yer alır. Belə ki, demək olar ki, əksər xalqların folklor ədəbiyyatında yüksək işlənmə tezliyi ilə seçilən xüsusi qrup şəxs adları mövcuddur. Həmin şəxs adları bilavasitə xalqın tarixi, onun adət-ənənələri, dini-konfessional mənsubluğunu ilə şərtlənməklə bərabər, xalqın dilinin real işlək onomastikonunda öz aktiv işləkliyi ilə seçilirlər. Yəni bu qəbildən adlar ya dini adlar olmaqla, ya hər hansı bir tarixi varisliklə (*genetik bağlılıq baxımından həmin adlar digər qohum dillərdə də təsadüf edilə bilər*) və s. bu kimi faktorlarla əlaqədar olmaqla, bir növ, xalqın antroponimik səciyyəyi “*vizit vərəqəsi*”ni təcəssüm etdirirlər. Belə qrup antroponimlər onomastikada ekzemplifikant / ekzemplifikativ (ingilis dilində: Placeholder name; rus dilində: экземплификант (экземплификатив) və s.) termini ilə fərqləndirilir. Əslində, ekzemplifikant termini geniş anlamı ifadə edir və müəyyən bir anlayışın, semantik kateqoriyanın, sinfin təmsilçisi qismində nəzərdən keçirilə bilən predmet, möfhüm və s. adlarını əhatə edə bilir. Onomastikada ekzemplifikant dedikdə, məcazlaşmış ad və ya toplumun, fərdin, məkanın və s. obyektin məcazi onimlə təqdim edilməsi nəzərdə tutulur. Və həmin “mütçərradlaşmış” (əslində isə, bir çox hallarda toplum çərçivəsində aktiv işləkliyini davam etdirməkdə olan) onimlər həmin anlayışın “*prezentasiyasına*”, təqdimatına xidmət edirlər. Zətən, terminin istinad etdiyi “*example*” sözü ingilis dilində “*nümunə, misal*” anlamını ifadə edir. Məsələn, ingilis dilində John Smith orta statistik amerikalının, Joe Bloggs sırvı britaniyalının; John Doe anglo-saks məhkəmə hüququnda kişi cinsindən olan müttəhimin, ABŞ-da John Q. Public, Böyük Britaniyada isə Joe Public “*geniş ictimaiyyətin*”, və ya “*ictimaiyyət fərdinin*” ekzemplifikanti kimi çıxış edir. Müqayisə üçün polyak dilində ekzemplifikant mövqelərində Jan Kowalski, Jan Nowak antroponimlərindən, rus dilində isə Иванов, Петров, Сидоров, habelə Иван Иванович / Иван Иваныч Иванов adlarından istifadə olunur.

Göründüyü kimi, bu növ antroponimlər bir növ ümumiləşdirilmiş milli obrazın adı kimi çıxış edir. Mücərrəd sayıla biləcək həmin ekzemplifikant adları, əslində, bu və ya digər xalqın dünyagörüşünü, döyərlər sistemini, davranış stereotipləri ilə bağlı öngörüşlərini də özündə kodlaşdırmaqla, sıradan bir onomastik vahid olmaqdan çıxaraq, dünyanın dil mənzərəsi elementinə çevirilir. Həmin elemenetlər təkcə dil daşıyıcılarının özlərini ifadə etməsi baxımından deyil, eləcə də tədqiqatımızın obyektiyi təşkil edən nağıl mətnlərində milli stereotipləşmənin ifadə əmsalının müəyyənləşdirilməsi baxımından da, müəyyən maraq oyadır. Belə ki, Azərbaycan və ingilis nağıllarında da yüksək işlənmə tezliyi nümayiş etdirən Jack, John, Tom, Kate; Əhməd, Məmməd / Mohammad, Fatma və s. bu kimi adlardan bir çox halda obrazın, nağıl qəhrəmanının sıradan bir ingilis, və ya sıradan bir azərbaycanlı olmasını ifadə etmək məramı ilə istifadə edilir. Yəni istər ingilis, istərsə də Azərbaycan xalq nağılı matnlarının dilinin müqayisəli təhlili onu deməyə imkan verir ki, burada işlədilmiş antroponimlərin əksər hal-

larda təsadüflikdən uzaq bir şəkildə seçilmişdi. Təkcə onu demək kifayətdir ki, Joseph Jacobs tərəfindən tərtib edilmiş ingilis xalq nağılları külliyyatında (English Fairy Tales) 154 dəfə Jack antroponimindən istifadə edilmişdi və Jack ekzemplifikant onimi altı nağılm (Jack Hannaford, How Jack Went to Seek His Fortune; Jack and the Beanstalk; Jack and His Golden Snuff-Box; Jack the Giant Killer; Lazy Jack) baş qəhrəmanının adı kimi seçilmişdi. Azərbaycan nağıllarında belə yüksək işlənmə tezliyi ilə seçilən maskulin antroponim olaraq Məmməd / Məhəmməd adını və variantlarını (Məlik Məmməd, Məlik Məhəmməd) göstərmək olar.

Eynilə İvan, Məmməd // Məhəmməd adlarında olduğu kimi, Jack adı da müasir dil vəziyyətində öz ekzemplifikant mahiyyətini sürdürməkdədir. Belə ki, Britaniya Milli Statistika Bürosunun 2015-ci ilə hesabatına görə, məhz, İngiltərə və Uelsdə ən məşhur kişi adları sırasında ikinci yerdə məhz, Jack adı dayanır.

Onu da qeyd edək ki, nağıla onomastikonunun aktiv fiqlarından sayılan Məhəmməd / Məmməd və İvan antroponimlərindən fərqli olaraq, Jack antroponimin ekzemplifikantlaşması onun semantik yükündə yeni mənə spektrlərinin formallaşmasına yol açmış və nəticədə bu antronimin appleyativləşməsi də mümkün olmuşdur. Belə ki, etimoloji lügətlərdə Jack antroniminin 1812-ci ildən etibarən, ümumiyyətlə "siradan bir adam" anlamında istifadə edildiyini [2], yəni bununla da antroponimlərdən appleyativliyə keçid etdiyini vurgulayırlar. Lakin "everyone" anlamına gəlib çatana qədər Jack antroponiminin appleyativləşməsi, bir növ "tranzit mərhələ" kimi, periferik neqativ konnotasiya mərhələsini də "axada qoymuşdu". Belə ki, təxminən XIV əsrin sonlarında etibarən, "*istanılən şəxs*", xüsusilə də, "*aşağı təbaqə nümayəndəsi olan kişi cinsi gənc fərd*" anlamını ifadə etməyə başlamışdır (kursiv bizimdir, – S.M.). Jack antroponimi 1540-ci ildən etibarən isə, "*müəyyən işi icra edən*, "*əl buyruğunu*" yerinə *yetirən nökər-qaravas*" anlamında da istifadə edilməyə başlamışdı. "Orta ingilis dili" mərhələsində neqativ konnotasiyanın əldə edilməsi xalq nağıllarının dilində özünü o səpkidə göstərirdi ki, əskər hallarda Jack obrazı avam, eyni zamanda tənboh, lakin müəyyən fəndigirkilə vəziyyətdən çıxmığı bacaran aşağı zümrə nümayəndəsinin ekzemplifikanti kimi istifadə olunurdu.

Jack antroponiminin müəyyən anlamda iyearaxik təbəqələşmənin aşağı zümrəsinə aidliyi simvolizə etməsi onun (Jack antroponiminin) semantik tutumunda təsirsiz ötüşə bilməzdi. Belə ki, qəti konseptiv monarxik quruluşa malik olan İngiltərədə (*İngiltərədə konsitusiyali monarxiyə quruluşunun bərqərar olması* Jack adının neqativ konnotasiya əldə etməsindən sonra ki dövrə təsadüf edir) bu adın təkəbbürlü münasibətlə qarşılaşaraq, zamanla ("*nökər*", "*aşağı təbaqə nümayəndəsi*" anlamlarından başqa) "*xırda pul*", "*heyvanın erkayı*" və s. bu kimi slenq variantlarına yol açması mümkün olmuşdu.

Onu da qeyd edək ki, Jack obrazının işləkliliyi və onun ekzemplifikant kimi çıxış etməsi təkcə ingilis dilinin Britaniya variantı üçün səciyyəvi deyil. Bu antroponimin həmçinin ABŞ variansi üçün də ekzemplifikant mahiyyəti kasb etməsi lügətlərdə tasbit olunmuş faktdır. Belə ki, malum olduğu kimi, 1889-cu ildən etibarən, ingilis dilinin ABŞ variantında Jack antroponimi "*istanılən naməlum şəxs*" anlamında istifadə edilməyə başlamışdı.

Jack antroponiminin ekzemplifikant mahiyyətini göz önünde saxlayan tədqiqatçılar onun ingilis nağıllarındaki ümumiləşdirilmiş obraz mahiyyətli xüsusi növ dil işarəsi kimi çıxış etdiyinə diqqət çəkirlər. J.Zipes və analoji mövqedin çıxış edən digər araşdırıcılar Jack antroponiminin ekzemplifikant funksiyalarının rus xalq nağıllarının qəhrəmanı olan və alman nağıllarında təkrarlanan obrazlardan sayılan qəhrəmanlarının adları ilə paralelliyini xüsusiələ diqqət alırlar [3, s.129].

Maraqlıdır ki, istər Jack, istər (Məlik) Məmməd, istərsə də səfəh İvan (Иван-Дурак / Иванушка Дурачек) bəzi ortaş fərdi mental-psixoloji xüsusiyyətləri təcəssüm etdirməklə müəyyən arxetip konsepləri formallaşdırırlar. Bu da bilavasitə ümumbəşər təfəkkür dinamikasını inikas etdirən arxetiplərin dildə konseptlər vasitəsilə reprezentasiyası haqqında danışmağa

imkan verir. Konkret olaraq, Ç.Devisin eyniadlı “*Jack as Archetypal Hero*” araşdırmasında biz, Jack obrazının birmənali şəkildə arxetip kimi qəbul edildiyini görürük.

Azərbaycan, rus xalq nağıllarındaki Məhəmməd / Məmməd (/ Məlik Məmməd), eləcə də İvan obrazları kimi, ingilis xalq nağıllarında Jack obrazı bir çox hallarda üç qardaşın kiçiyi kimi təqdim olunur. İngilis nağıllarındaki digər iki qardaş Will and Tom antroponimləri ilə təqdim olunurlar. Bu məqamda da biz, ekzemplifikantların folklor düşüncəsinə sırayot etməsi-lə bağlı çox maraqlı bir qanuna uyğunluqlu qarşılaşmış oluruz. Belə ki, *1538-ci ilə aid olan ingilis kilsə qeydlərinə əsasən məlum olur ki, Ingiltərədə ən məşhur kişi adları məhz, William, John və Thomas antroponimləri* idi.

Əgər Will, Tom və Jack adlarının William, John və Thomas antroponimlərinin diminutiv formaları olduğunu xatırlasaq, “bütün daşlar yerinə oturacaqdır”. Belə ki, bir daha xalqın öz nağıllarının dilində ekzemplifikant kimi dəyərləndirdiyi və gündəlik mövşət həyatında daha çox müraciət etdiyi adlara üstünlük verdiyi daha tam əyanılıklə sübut olunacaqdır.

Yeri gəlmışkən, bir qədər haşıyəyə çıxıb onu qeyd edək ki, rus folklorunda silsilə xalq nağılların (“Чудесное бегство”, “Иван-царевич и серый волк”, “Молодильные яблоки” və bir çox digər nağılların) baş qəhrəmanı olan səfəh İvan (Иванушка Дурачек // Иван-Дурак) digər slavyan xalqlarının (Belorus, Ukrayna) folklorunda yer alır (7). Bu işə onu göstərir ki, İvan antroponimini təkcə rus xalqının ekzemplifikantı kimi deyil, bütövlükdə ümumislavyan mahiyətli ekzemplifikant kimi çıxış edir. S.A.Averina və həmkarlarının onomastik tədqiqatlarının nticələrinə əlavə olaraq, qeyd edək ki, İvan adı təkcə sadaladığımız slavyan xalqlarının müasir dil vəziyyətində deyil, eləcə də hal-hazırkı bolqar onomastikonunda da ən yüksək istifadə potensialı ilə seçilən ekzemplifikant-anthroponimlərdən sayılır: İvan və ondan törəmə (*kişi adından müəyyən şəkilçilər vasitəsi törəyən femin-andronim mahiyətli* – S.M.) İvana maskulin və femin antroponimləri də ən geniş yayılmış bolqar şəxs adları sıralamasında II yerdə qərarlaşır. “İvan” antroponiminin linqvokulturoloji analizini aparmış O.N.Tatarnikova İvan-durak arxetip qılıblılaşmısından başqa, rus nağıllarının onomastikonunda İvan-çarevic, Vanyka, İvan Goroх // İvan Goroshko, İvan – bəgətaryer, İvan-durak, İvan-molodец, İvanushka-durachok, İvan Premydry, İvan-soldat, İvan Neschastnyi və s. digər onomastik kombinasiyalarda işlədildiyinə diqqət çəkmişdi. Dilçi İvan antroponiminin yüksək işlənmə tezliyindən və rus milli kimliyini təmsil etmək potensialından dolayı, bu şəxs adının nə az-nə çox “rus mədəniyyəti” fenomeni statusunda dəyərləndirilmişdi. Eyni yanaşmanı Azərbaycan və ingilis xalq nağıllarında yer alan ekzemplifikant antroponimlərlə bağlı da səsləndirmək mümkündür.

Müqayiso üçün deyək ki, bu qrup ümumiləşdirilmiş ekzemplifikantların “*hər hansı bir şəxs, stradan biri, istənilən adam*” kimi mücərrədlaşdırılmış semantik mövqeyinə Azərbaycan dilindəki Əli, Vəli, Pirvəli ifadəsi uyğun gəlir. Eynilə ingilis və alman dillərində də olduğu kimi həmin ifadəni təşkil edən şəxs adları da (daha dəqiq desək, onlardan ilk ikisi), eləcə də Məmməd, Əhməd kimi ekzemplifikantlar da Azərbaycan dilində yetərinə yüksək işlənmə tezliyi ilə seçilirlər və eyni yüksək işlənmə tezliyini xalq nağıllarımızın onomastikonunda da nümayiş etdirirlər. Vəli adlı bir bay varmış. Bu bay ölkəni çox ədalətlə idarə edirmiş; Günlərin bir günündə bir çoban varmış, bu çobanın gözünün ağı-qarası Əhməd adlı bir oğlu varmış; Günlərin bir günündə Əhməd adlı bir tacir ticarətə getmək fikrinə düşdü. Yeri gəlmışkən xatırladıq ki, ingilis xalq nağıllarında da ham Tom, ham Dick, ham də Harry maskulin antroponiminin kifayət qədər yüksək işləklilik nümayiş etdiyini görmək olar.

When poor Dick heard this, he said: “I have nothing but a cat which I bought for a penny some time since of a little girl”; She then put Tom in her bosom and ran home with him; I'll personally sort out Harry's problems and bring him back home, safe and sound.” said Santa. Məhz, həmin qrup antroponimlər, yəni nağıllarda da yetərinə yüksək işlənmə tezliyi nümayiş etdirən ekzemplifikantlar kross-kultural stereotipiqləşmədə aktiv şəkildə iştirak edirlər. Belə ki, qazax, alman və rus dil daşıyıcılarının etnik stereotipləşmələrini araşdırmış

J.B.Abildaeva burada məhz, Ivan, Sasha, Petja kimi rus adlarının; Ivanov, Petrov, Sidorov kimi rus soyadlarının; habelə Serik, Berik, Erbol; eləcə də Myrkyşbaev, Koşkarbaev, Jumagulov kimi qazax ad və soyadlarının, eyni zamanda Hans, Fris, Mixel; Müller, Schmidt, Weber kimi alman ad və soyadlarının mühüm rol oynadığını diqqət çəkməsidır [6, s.14]. P.A.Klubkov da haqlı olaraq, analoji mövqedən çıxış edərək, bu qəbildən ekzemplifikantları “*antroponimlərdə ifadə tapmış stereotiplər*” statusunda dəyərlandırmışdı [8, s.273-293]. Qeyd edək ki, nağılların dilində ifadə tapmış ekzemplifikatlarla digər xalqların “gözündə” stabillaşmış stereotip-antroponimlərin üst-üstə düşməsi əslində, stereotiplikləşmənin kross-kultural mübadilə əsasında formallaşa bildiyini əyani şəkildə ortaya qoymuş olur. Qeyd edək ki, M.A.Kronqauz özünün referensiya baxımından, “ifadə tapmış” və “ifadə tapmamış” şəxs adları fərqləndirməsini təklif edən nəzəriyyəsində məhz ekzemplifikant xarakterli antroponimlər də nəzər salmışdı. Dilçi mətnində “canlılıq qazanan” ekzemplifikant xarakterli antroponimlərin timsalında həmin şəxs adlarının özlərinin də müəyyən və ya qeyri-müəyyən ola biləcəyini öna sürmüdü [9, s.118-135]. M.A.Kronqauzun nəzəriyyəsindən çıxış etsək deyə birlərik ki, Azərbaycan dil kimliyi üçün ekzemplifikant sayılan Fatma, Məmməd, Əhməd adları, eynilə ingilis dil kimliyi üçün stereotiplikləşmiş antroponim səciyyəsi daşıyan Jack, Dick, Kate şəxs adları mətn çərçivəsində öz ekzemplifikant mahiyyətindən başqa rol da ifadə etmiş olurlar: mətnində “canlılıq” qazanmaqla onlar orta statistik azərbaycanlı və ya ingilis deyil, həm də konkret “verilmiş” (bu mətn, bu kontekst çərçivəsində nəzərdən keçirilən) azərbaycanlı və ya ingilisi ifadə edirlər. Sözsüz ki, bu halda da onların bəzi arxetip ortaqlıqlarından qaynaqlanan bənzərlilikləri fərqli məcrada dəyərlandırılır. Burada bir vacib məqama da diqqət çəkmək istərdik ki, belə ki, Azərbaycan dilindəki (Məlik) Məmməd antroponimi Məhəmməd adından, ingilis nağıllarında aparıcı antroponim olan Jack adı John antroponimindən “törəməldər”. Onu da qeyd edək ki, bu diminutiv formalarla yanaşı həmin antroponimlərin praforması olan şəxs adları da xalq nağıllarının dilində təsadüf edilir.

... and as Jack was going through the gates, the little frog that was on sentry asked John should he go with him; Qosun əqli üç gün gözlayıb şəhərə qayıldı, camahat yiğilub Məlik Məhəmmədi özlərinə padışah edirlər.

Burada bir neçə maraq doğuran məqam ortaya çıxır. İlk maraq doğuran məqam ondan ibarətdir ki, hər iki dildə müqəddəs dini adların fərqli süjet ortamında (sofəh, sadəlövh, bacarıqsız, tənbəl və s. b. kimi xüsusiyyətlərə xas obrazların adlandırılmasında) istifadədən çıxılındığı və bu sabəbdən də diminutiv varianta daha çox üstünlük verildiyi yoxınlaşır. Bu da heç şübhəsiz ki, hər iki xalqında dünyanın dil mənzərəsində müqəddəs anlayışların, teonimlərin tez-tez və yersiz şəkildə dilo gotirilməsinə, xüsusilə də onların layiq olmayan verbal kontekst-də zikr edilməsinə qoyulmuş əxlaqi-etik, dini tabu ilə bağlıdır. Başqa sözlə desək, həmin adlar heç şübhəsiz ki, Azərbaycan xalqının islama, ingilislərin isə xristianlığa mental bağlılığından qaynaqlanaraq, bu xalqlar üçün ekzemplifikant səviyyəsinə qalxmışdır. Lakin digər halda həmin adların özlərinin deyil, məhz diminutiv variantlarının həm aktiv antroponimikada, həm də nağıl mətnlərinin onomastikonunda dəfələrlə daha yüksək işlənmə tezliyi nümayiş etdirməsi məhz, həmin tabu faktoru ilə bağlıdır: deməli biz, Məmməd və Jack diminutiv formaları ilə bir növ efemistik mövqedə qarşılaşıraq. Azərbaycan xalq nağıllarında Məlikməmməd / Məlik Məmməd / Məmməd / Məhəmməd / Malik Məhəmməd variantlarında istifadə edilən antroponimlə bağlı onu deməyə bilirok ki, nağıl mətnlərində həmin variantların hər biri fərqli işlənmə tezliyi ilə təmsil olunurlar.

Qardaşı Məhəmməd xanın da Güləndəm adlı bir qızı var idi; Qarı bir atək kişimiş götürüb göldi Məhəmmədin yolunun üstündə oturdu; Ay dolandı, il keçdi, Məhəmmədin bu arvaddan üç qızı oldu. Məhəmməd adının diminutivi kimi çıxış edən Məmməd antroponimi öz praforması ilə müqayisədə daha yüksək işlənmə tezliyinə malikdir ki, bu da heç şübhəsiz ki, Peyğəmbərin adının mösət kontekstində tez-tez zikr edilməsinin və hətta, bəzi hallarda nağıl qəhrəmanlarının uyğunsuz durumlarının təsviri zamanı Allah elçisinin adının xatırladılmasının doğru sayılmama-

si ilə bağlıdır. Bu isə öz növbəsində, Məmməd və bu adın fərqli kombinasiyalı variantlarının nəşr mətnlərimizdəki yüksək tezliklilik işləkliliyinin əxlaqi-etiğ tabularla şərtləndiyinə şübhə yeri qoymur. Bu zaman həmin diminutiv forma, bir növ, tabu tələbi qarşılığında müraciət edilən ev-femizm kimi işləklilik qazanır. Məlik Məmməd və ya Məlikməmməd variantlarına gəlinçə, onu qeyd edək ki, hər iki variant yetərinə yüksək işlənmə tezliyi nümayiş etdirir.

Məmməd antroponiminin yer aldığı həmin variantların ilk komponenti (Məlik) ilə bağlı onu deya bilarık ki, A.Paşayev və A.Bəşirova "Azərbaycan şəxs adlarının izahlı lügəti"ndə qeyd etdikləri kimi, ərəb dilindən alınma olan bu antroponim "Allahın adlarından biri" olub "hökmdar" mənasını ifadə edir. Və lügətdən də aydın olduğu kimi, məhz, bu anlamından irəli gələrək Məlik antroponimi bir çox kişi şəxs adları ilə kombinasiya təşkil edə bilir: Məlikabas, Məlikaslan, Məlikcümşüd, Məlikəhməd, Məlikəjdər, Məlikəli, Məlikheydər və s. Bütövlükdə adıçəkilən lügətdə Məlik komponentli 13 mürəkkəb antroponim qeyd edilir [5, s.175]. Naşıl süjetlərindən, yəni Məlik antroponiminin yer aldığı əksər verbal kontekstlərdən çıxış et-sək, bir çox halda Məlik antroponiminin titulonim kimi, yəni "hökmdar" və ya "şahzadə" anlamında işlədildiyini görmək olar. *Bir padışahın üç oğlu var imiş. Büyük oğlunun adı Məlik Məhəmməd, ortaçının adı Məlik Cəmşid, kiçik oğlunun adı Məlik Cəmil imiş. Padşah ölen-də vəsiyyət elədi qardaşına ki, bəs qızını verərsən mənim oğlum Məlikməmməd; Bu xəbəri padşahın balaca oğlu Məlikməmməd eşitcək, atasının yanına gəldi, adəblə baş endirib dedi: ...; Padşah oğlunun adı Məlik Məhəmməd idi.*

F.Qurbanova "Azərbaycan şəxs adları" adlı araşdırmasında "Məlikməmməd / Məlikməmməd antroponimi ilə bağlı qeydlərini dəyişisi ilə təsdiqləmiş olur. "Məlikməmməd / Məlikməmməd mürəkkəb adların tərkibində işlənən Məlik və Məhəmməd adlarının birləşməsindən əmələ gəlmış şəxs adı" olduğunu qeyd edən dilçi yazar: "Azərbaycan dilində Məlikməmməd kişi adı padşah Məhəmməd, hökmardı Məhəmməd mənasındadır. Bu ad Azərbaycanda hamının məktəb dərsliklərindən yaxşı tanıdığı "Məlikməmmədin naşılı"ndakı baş qəhrəmanın adındandır. Deməli, ərəb dilindən galma Məlik sözünün işləndiyi digər naşillər kimi, "Məlikməmmədin (əslində Məlikməhmədin) naşılı"nın yaşı VII-VIII əsrlərə aid edilir. Çünkü Məlik də, Məhəmməd də ərəb dilindən məsiyatımızə daxil olmuş kişi adlarıdır. Adın təhrif olunmuş forması Məlikməmməd də sonradan müştəqil kişi adı kimi rəsmiləşmişdir" [4, s.459-460].

Deməli biz, Məlikməmməd / Malik Məmməd, Məlikməhmədd / Məlik Məhəmməd antroponimlərini titulonim komponentli kombinasiya kimi dəyərləndirə bilərik və buradakı şəxs adı qismində məhz, Məhəmməd ekzemplifikantını və onun diminutiv variantı olan Məmməd ekzemplifikantını qeyd edə bilərik.

Bu bölüm çərçivəsində qeyd olunanlar onu deməyə əsas verir ki, 1) istər Azərbaycan, istər ingilis xalq naşillərində (habələ müqayisə zəminində toxunduğumuz digər xalqların şifa-hi xalq adəbiyyatında) yüksək işlənmə tezliyi ilə fərqlənən antroponimlər təsadüfi seçilir. Əksər hallarda xalqın ekzempifikasi kimi çıxış edən şəxs adlarına üstünlük verilir. 2) Azərbaycan və ingilis xalq naşillərinin onomastikonunu ortaqlaşdırın digər cəhət həmin ekzemplifikasi antroponimlərin əksər hallarda dini anlayış və ya dini avtoritetlarının (din tarixinində nüfuzu ilə seçilmiş şəxslərin: Peyğəmbər, apostollar, imamlar, "İncil" və ya "Quran" obrazlarının) adlarını əhatə edir. 3) Azərbaycan və ingilis xalqlarının dini etiqad fərqliliyi səbəbi ilə, bizim xalq naşillərimizdə Peyğəmbərin adına istinad edən Məhəmməd / Məmməd / Məlikməmməd / Məlik Məmməd / Məlik Məhəmməd orijinal (Məhəmməd) və diminutiv (Məmməd) antroponimlərə üstünlük verildiyi halda, ingilis xalq naşillərində əsasən bibleonimlərə geniş yer verilir. Bu zaman hər iki dildə müəyyən əxlaqi-etiğ tabular səbəbi ilə, antroponimlərin diminutiv variantlarından geniş istifadəyə üstünlük verilir (Jack < John < Yohanən (Joannes / Johannes) və s.).

Ədəbiyyat

1. Harvey, Todd. 2003. "Jack Tales and their Tellers in the Archive of Folk Culture." 7-10 <https://www.loc.gov/folklife/news/news-text-fall2003.html>.
2. Jack <https://www.etymonline.com/word/jack>
3. Jack Zipes Speaking Out: Storytelling and Creative Drama for Children. Psychology Press. p. , 2004, – 296 pp.; – p.129.
4. Qurbanova F.A. Azərbaycan şəxs adları. İzahlı lügət. – Bakı, – 2019. – 1328 s.
5. Pasayev A., Başırova A. Azərbaycan şəxs adlarının izahlı lügəti, – Bakı: Mütərcim, – 2011, – 340 s.
6. Абильдинова Ж.Б. Языковые средства экспликации этнических стереотипов русских, казахов и немцев: на материале русскоязычных анекдотов, автореферат ...канд.филол.наук., Тобольск, – 2011, – 32 с.
7. Иванушка-Дурачок // «Российский гуманитарный энциклопедический словарь» – книга автора [Аверина С.А. и др.]. Издано: (2002). <http://www.az-customs.net/rus/arxlaw/he5116.htm>
8. Клубков П. А. Иванов, Петров, Сидоров... // «Чужое имя» (Альманах Канун, выпуск 6). Пб. 2001. С.273-293. <http://www.grammatik.narod.ru/ivanov.html>.
9. Кронгауз М.А. «Воплощенное» и «невоплощенное» имя собственное: некоторые аспекты референции // Экспериментальные методы в психолингвистике. М., 1987. с. 118-135.

S.M.Mirzaeva

**О выразительном потенциале и формах реализации экземплификантов
в ономастиконе азербайджанских и английских народных сказок**

Резюме

Статья посвящена изучению форм реализации экземплификантов. В качестве фактического материала выбраны азербайджанские и английские народные сказки. Как известно, по частоте использования в фольклоре многих народов используется особая группа личных имен. Имена этих лиц, обусловленные непосредственно историей народа, его традициями, религиозно-конфессиональной принадлежностью, выделяются своей активной функциональностью в реальном ономастиконе языка народа.

S.M.Mirzayeva

**About the potential of expression and forms of realization of exemplifiers
in the onomasticon of Azerbaijani and English folk tales**

Summary

The article is devoted to the study of the forms of implementation of exemplifiers and forms of implementation. Azerbaijani and English folk tales were chosen as the factual material. As is known, a special group of personal names is used in the folklore of many peoples according to the frequency of use. The names of these persons, determined directly by the history of the people, its traditions, religious and confessional affiliation, stand out for their active functionality in the real onomasticon of the language of the people.

Rəyçi: filol.e.d., prof. H.M.Zərbəliyev

Redaksiyaya daxil olub: 04.08.2023